

Corc S. Kleyson

**BABİLİN
ƏN VARLI
ADAMI**

Tərcüməçi:
Pərvanə Əliyeva



qanun nəşriyyatı

George Samuel Clason

**THE RICHEST
MAN
IN BABYLON**

Pulu qazanmaq asandır, xərcləmək çətin.

Bu fikri çox eşitmişik. Əslində isə pulu yalnız xərcləməyi yox, ümumilikdə onunla davranmağı öyrənmək lazımdır. Əlbəttə, bunu hamı istəyər. Lakin iqtisadiyyat hamının sevdiyi sahə deyil. Müəllif bu məqamı nəzərə alıb, pulla rəftarın – onu qazanmağın, qənaətlə xərcləməyin, artırmağın sadə yolunu öyrədir.

Kitabın daha bir orijinallığı süjet xəttinin Qədim Babil tarixindən götürülməsidir. Axı Babil indi də aktual olan maliyyə qanunlarının beşiyi sayılır.

Kitab sadə dillə yazılıb. Onun bestsellerə çevrilmə səbəbi ali məqsədlərə çatmağın sirlərini açmasıdır. Uğur və zənginliyin açarı buradadır.

George Samuel Clason THE RICHEST MAN IN BABYLON
Corc S. Kleyson BABİLİN ƏN VARLI ADAMI

Bakı, Qanun Nəşriyyatı, 2024, 192 səh.

Janr: non-fiction/özünüinkışaf

Ölçü: 120x185 mm

Cild: yumşaq

Çapa imzalandı: 18.12.2023

Naşir: Şahbaz Xuduoğlu
Tərcüməçi: Pərvanə Əliyeva
Redaktor: Ceyran Abbasova
Texniki redaktor: Lalə Hüseyn
Mətn dizaynı: Rəhilə Şamil
Qapaq dizaynı: Rafael Qasım

Qanun Nəşriyyatı

İstanbul Copyright Awards-ın qalibi

Bakı, AZ 1102, Tbilisi pros., 76

Tel: (+994 12) 431-16-62; 431-38-18

Mobil: (+994 55) 212 42 37

e-mail: info@qanun.az

www.qanun.az

[www.fb.com/Qanunpublishing](https://www.facebook.com/Qanunpublishing)

www.instagram.com/Qanunpublishing

ISBN 978-9952-38-390-4

© Qanun Nəşriyyatı, 2019; 2022; 2024

© George Samuel Clason, 1926

Bu kitabın Azərbaycan dilinə tərcümə və yayım

hüquqları Qanun Nəşriyyatına məxsusdur.

Kitabın təkrar və hissə-hissə nəşri «Müəlliflik hüququ və əlaqəli

hüquqlar haqqında» Azərbaycan Respublikasının Qanununa ziddir.

PULU HEÇ VAXT İTMƏYƏN ADAMLAR,
ONU ƏLDƏ ETMƏYİN SADƏ QANUNLARINI
ANLAYANLARDIR

////////////////////////////////////

1. Pul kisənizi doldurmağa başlayın.
2. Xərclərinizə nəzarət edin.
3. Şəxsi qızılınızı artmağa məcbur edin.
4. Pul qənaətinizi itkidən qoruyun.
5. İntestisiyanızı daşınmaz əmlaka yatırın.
6. Gələcək üçün gəlir mənbəyinizi təmin edin.
7. Qazanc imkanlarınızı genişləndirin.

////////////////////////////////////

Ön söz

Bizim bir millət kimi çiçəklənməyimiz, ayrılıqda hər bir adamın şəxsi maliyyə vəziyyətindən asılıdır. Buna necə nail olmalı?! Əlimizdəki kitab məhz bundan danışır.

Müvəffəqiyyət – bizim öz səy və bacarığımızın nəticəsidir. Uğur yalnız o vaxt üzümüzə gülər ki, biz buna həqiqətən də hazır olaq. Bununla yanaşı, unutmamaq lazımdır ki, bizim bütün hərəkətlərimizi məhz təfəkkürümüz şərtləndirir və əməllərimiz heç vaxt fikirlərimizdən üstün olmayacaq.

Bu kitab, boş pul kisələrinə çarə kimi düşünülmüşdür. Kitab, varlanmaq istəyənlərə kömək etmək, maliyyə problemlərinin məğzinə enmək məqsədi daşıyır. O sizə pul qazanmağa kömək edib, onu qoruyub saxlamağı və puldan yeni pulun əmələ gəlmə yollarını öyrədəcəkdir.

Biz sizinlə qədim Babilə tarixi səyahət edəcəyik – hansı ki, hazırda həmin yer özünü təsdiq etmiş və bütün dünyanın istifadə etdiyi əsas maliyyə prinsiplərinin cüərdiyi beşikdir.

Müəllif səmimi qəlbdən arzulayır ki, kitabla yeni tanış olan oxuculara onun səhifələri – öz bank hesablarını artırmaq, yeni maliyyə uğurları əldə etmək və çətin maliyyə məsələlərinin həlli yolunda təkan versin. Necə ki, kitabı artıq mütləq edib, öz uğurları haqqında ona həyəcanla xəbər verən digər oxucular kimi.

Müəllif fürsətdən istifadə edərək, bu kitabı öz dostlarına, qohumlarına və həmkarlarına məsləhət görən iş adamlarına öz minnətdarlığını bildirir. Onların tərifləri xüsusilə qiymətlidir, belə ki, onlar bu kitabda haqqında danışılan prinsiplərdən faydalanaraq, bizneslərində öz gücləri hesabına əhəmiyyətli uğurlar qazanmış təcrübəli şəxslərdir.

Babil, pulun dəyərini bilib, sınaqdan keçirilmiş etibarlı maliyyə prinsiplərinə riayət edən və puldan pul çıxara bilən sakinləri sayəsində qədim dövrün ən zəngin şəhərinə çevrilmişdir. Onlar bizim hər birimizin istəyinə bələd olmuşlar: gələcək üçün özünə daimi gəlir mənbəyi təmin etmək.

Pul – dünyəvi uğuru ölçən vasitədir.

Pul – ən yaxşı dünya nemətlərindən zövq almaq imkanı yaradır.

Pulu heç vaxt itməyən adamlar, onu əldə etməyin sadə qanunlarını anlayanlardır.

Pul, bu gün də, altı min il qabaq olduğu kimi, Babil küçələrində ciddi-ciddi var-gəl edən imkanlıların qanunlarına tabedir.

Qızıla ehtiyacı olan adam

Arabaları düzəldən Babilli usta Bansir, dərin Anigarançılıq içində idi. Öz mülkiyyətini əhatə edən alçaq bir hasarın altında oturub, sadə daxmasına və içərisində tamamlanmamış araba olan qapıları açıq emalatxanasına qəmgin nəzərlərlə baxırdı.

Onun həyat yoldaşı da arabir qapının kanda-rında görsənirdi. Ona yönləndirdiyi xəlvəti baxış-lar, aydın olaraq bildirirdi ki, ət torbası boşalmaq üzrədir. Bansir artıq çoxdan əlinə çəkiç və baltanı götürüb, təkərlərin çərçivəsinə dəri çəkməli, ara-banı cilalayıb rəngləməli və varlı sifarişçiyə satma-lı idi.

Yalnız onun möhkəm və əzələli bədəni hələ də yerindən tərpənmirdi. Fikirlər onun beynində asta-asta dolaşaraq, heç cür cavab tapa bilmədiyini problemi saf-çürük edirdi. Evfrat vadisi üçün adi olan tropik günəş şüaları onu rəhmsizcə yandırır-dı. Usta tər damcılarının qaşlarından süzülərək

sinəsindəki sıx tüklərin içərisində itməsindən xəbərsiz idi.

Onun evinin arxasında hökmdar sarayını əhatə edən pilləkənli hündür divarlar ucalırdı. Yanında isə göy səmanı dəlib keçən Val ehramının əlvan rənglərə boyanmış günbəzi yüksəlirdi. Onun sadə yaşayış yeri ilə birlikdə daha da yoxsul və baxımsız daxmalar bütün bu möhtəşəmliyin kölgəsində qalırdı. Babil bütünlükdə, gözə çarpan dəbdəbəsi ilə kübarlığın və açıq-aşkar yoxsulluğu ilə baxımsızlığın vəhdətini təmsil edərək, heç bir plan və sistem olmadan tikilmişdir.

Əgər o zəhmət çəkib arxasına dönsəydi, orada varlı sakinlərə məxsus çox sayda fayton, çarılı tacir kütlələrini və ayaqyalın yoxsulları görədi. Hətta varlılar da arabir yolkənarı navalçalara çəkilib, asma bağların suvarılması üçün ağır tulluqlarla su daşıyan hökmdar qullarının uzanan cərgəsinə yol verərdilər.

Bansir şəhərdəki vəlvələyə qulaq verməyəcək qədər öz fikirlərinə qapılmışdı. Yalnız lira alətinin simlərinin gözlənilməz cingiltisi onu düşüncələrindən ayılmağa məcbur etdi. O, çönüb ən yaxın dostu musiqiçi Kobbinin tanış gələn, gülümseyən üzünü gördü.

– Tanrı səndən razı olsun, dostum mənim, – deyərək Kobbi öz əlvan salamlamasına başladı.
– Görünür, onlar artıq səni layiqincə mükafat-

landırıblar ki, işsiz otura bilirsən. İcazə ver sənin uğuruna mən də sevinim. Hətta sevincini səninlə bölüşməyə də hazırım. Görünür, sənin pul kisən doludur, əks halda, sən var gücünlə emalatxanada işləyərdin. Ona görə yaxşılıq elə, ordan ikicə qara qəpik çıxardıb əyanların axşamkı bayram məclisinə qədər mənə borc ver. Sən onların yoxluğunu hiss etməmiş, onlar sənə qayıdacaq.

– Əgər mənim ikicə şekelim¹ olsaydı, – Bansir hüznü cavab verdi, – mən onu heç kimə verməzdim, hətta sənə də, çünki o mənim bütün var-dövlətim olmuş olardı. Axı heç kim bütün var dövlətini, hətta öz yaxınına belə verməz.

– Mən nə eşidirəm? – Kobbı səmimi təəccübü ilə hayqırdı. – Sənin pul kisəndə şekel yoxdur və sən heykəl kimi hasarın altında oturmusan? Axı niyə sən öz arabanın işini bitirmirsən? Sən mənim zərif iştahamı necə təmin etməyi düşünürsən? Bu sən deyilsən, dostum mənim. Sənin tükənməyən gücün hardadı? Bəlkə Tanrı sənin üzərinə bir bədbəxtlik göndərib?

– Ola bilər, bu ilahinin sınağıdır, – Bansir razılaşdı. – Hər şey mənim gördüyüm yuxudan sonra başladı. Tamamilə mənasız yuxu. Yuxuda görürdüm ki, mən varlıyam və kəmərimdən içi qəpiklərlə dolu gözəl bir pul kisəsi sallanıb. İçində o qədər şekel var idi ki, say-hesab bilmədən yoxsullara paylayırdım. Oradakı gümüş

¹Pul vahidi